

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası R əyasət Heyətinin 2017-ci il 28 fevral tarixli (protokol № 03-R), 2017-ci il 03 mart tarixli (protokol № 04-R), 2017-ci il 14 mart tarixli (protokol № 05-R), 2017-ci il 06 oktyabr tarixli (protokol № 18-R), 2017-ci il 15 dekabr tarixli (protokol № 21-R) və 2018-ci il 23 fevral tarixli (protokol № 03-R) qərarları ilə təsdiq edilmişdir.

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATTESTASIYA KOMİSSİYASI  
TƏRƏFİNDƏN YARADILMIŞ DİSSERTASIYA ŞURALARI (2017-2018-ci illər)**

<b>№</b>	<b>Dissertasiya şurası yaradılan elmi müəssisə və ya ali təhsil müəssisəsi</b>	<b>Dissertasiya şurasının şifri</b>	<b>İxtisasın şifri, adı və elmi dərəcə verilən elm sahəsi</b>
1	AMEA akademik H.M.Abdullayev adına Fizika İnstitutu	D.01.011	2203.01 – Elektronika (fizika) 2212.01 – Nəzəri fizika (fizika) 2220.01 – Yarımkəçiricilər fizikası (fizika) 2223.01 – Kristalloqrafiya, kristallar fizikası (fizika)
2	AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu	D.01.021	2303.01 – Qeyri-üzvi kimya (kimya) 2316.01 – Kimyəvi kinetika və kataliz (kimya) 3303.01 – Kimya texnologiyası və mühəndisliyi (texnika)
3	AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu	D.01.031	2314.01 – Neft kimyası (kimya, texnika) 3303.01 – Kimya texnologiyası və mühəndisliyi (texnika) 3321.01 – Neft-qaz-daş kömür emalı və texnologiyası (kimya)
4	AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyi (AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində birləşdirilmiş dissertasiya şurası)	D.01.041	2426.01 – Ekologiya (biologiya) 2511.01 – Torpaqşünaslıq (aqrar) 3101.01 – Aqrokimya (aqrar) 3103.02 – Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi (aqrar)

5	AMEA Botanika İnstitutu, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (AMEA Botanika İnstitutu nəzdində birləşdirilmiş dissertasiya şurası)	D.01.061	2406.02 – Biokimya (biologiya) 2411.02 – Bitki fiziologiyası (biologiya) 2415.01 – Molekulyar biologiya (biologiya) 2417.01 – Botanika (biologiya)
6	AMEA Zoologiya İnstitutu	D.01.071	2401.01 – Zoologiya (biologiya) 2413.01 – Entomologiya (biologiya) 2429.01 – Parazitologiya (biologiya)
7	AMEA Geologiya və Geofizika İnstitutu	D.01.081	2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları (yer) 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı (yer) 2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı (texnika)
8	AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu	D.01.091	5401.01 – İqtisadi coğrafiya (coğrafiya) 5406.01 – Hidrologiya (coğrafiya) 5408.01 – Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası (coğrafiya)
9	AMEA Riyaziyyat və Mexanika İnstitutu	D.01.111	1202.01 – Analiz və funksional analiz (riyaziyyat) 1211.01 – Diferensial tənliklər (riyaziyyat) 1214.01 – Dinamik sistemlər və optimal idarəetmə (riyaziyyat) 2002.01 – Deformasiya olunan bərk cisim mexanikası (riyaziyyat, mexanika)
10	AMEA Fəlsəfə İnstitutu	D.01.115	5908.01 – Siyasi nəzəriyyə (siyasi) 6312.01 – Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi (sosiologiya) 7207.01 – Sosial fəlsəfə (fəlsəfə) 7210.01 – Fəlsəfə tarixi (fəlsəfə)
11	AMEA İdarəetmə Sistemləri İnstitutu	D.01.121	1203.01 – Kompüter elmləri (riyaziyyat, texnika) 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) (texnika)
12	AMEA Nizami adına Ədəbiyyat İnstitutu	D.01.131	5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid (filologiya) 5716.01 – Azərbaycan ədəbiyyatı (filologiya) 5717.01 – Türk xalqları ədəbiyyatı (filologiya) 5718.01 – Dünya ədəbiyyatı (konkret ədəbiyyat göstərilməklə) (filologiya)
13	AMEA Nəsimi adına Dilçilik İnstitutu	D.01.141	5704.01 – Dil nəzəriyyəsi (filologiya) 5706.01 – Azərbaycan dili (filologiya) 5710.01 – Türk dilləri (filologiya)

14	AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu	D.01.161	5502.01 – Ümumi tarix (tarix) 5503.02 – Vətən tarixi (tarix) 5507.01 – Beynəlxalq münasibətlər tarixi (tarix) 5509.01 – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları (tarix)
15	AMEA İqtisadiyyat İnstitutu	D.01.181	5307.01 – İqtisadi nəzəriyyə (iqtisad) 5308.01 – Ümumi iqtisadiyyat (iqtisad) 5312.01 – Sahə iqtisadiyyatı (iqtisad)
16	AMEA Naxçıvan Bölməsi (tarix, iqtisad)	D.01.211	5311.01 – Müəssisələrin təşkili və idarə olunması (iqtisad) 5503.02 – Vətən tarixi (tarix) 5505.02 – Arxeologiya (tarix)
17	AMEA Radiasiya Problemləri İnstitutu	D.01.221	2225.01 – Radiasiya materialşünaslığı (fizika) 2305.01 – Nüvə kimyası (kimya)
18	AMEA Polimer Materialları İnstitutu	D.01.251	2304.01 – Makromolekullar kimyası (kimya) 2318.01 – Kompozit materialların kimyası və texnologiyası (kimya)
19	AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutu	FD.01.051	2411.01 – İnsan və heyvan fiziologiyası (biologiya)
20	AMEA akademik Z.M.Bünyadov adına Şərşünaslıq İnstitutu	FD.01.151	5717.01 – Türk xalqları ədəbiyyatı (filologiya) 5718.01 – Dünya ədəbiyyatı (filologiya)
21	AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu	FD.01.171	5102.01 – Etnoqrafiya və etnologiya (tarix) 5505.02 – Arxeologiya (tarix)
22	AMEA Memarlıq və İncəsənət İnstitutu	FD.01.191	6203.01 – İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi (sənətşünaslıq) 6215.01 – Təsviri sənət (sənətşünaslıq)
23	AMEA Folklor İnstitutu	FD.01.201	5717.01 – Türk xalqları ədəbiyyatı (filologiya) 5719.01 – Folklorşünaslıq (filologiya)
24	AMEA Mikrobiologiya İnstitutu	FD.01.222	2414.01 – Mikrobiologiya (biologiya) 2430.01 – Mikologiya (biologiya) 3109.01 – Baytarlıq elmləri (konkret ədəbiyyat göstərilməklə) (biologiya)
25	AMEA İnformasiya Texnologiyaları İnstitutu	FD.01.231	1203.01 – Kompüter elmləri (texnika) 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) (texnika) 3339.01 – İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi (texnika)

26	AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası	FD.01.241	2104.01 – Planetologiya (astronomiya) 2106.01 – Günəş fizikası (astronomiya) 2108.01 – Astrofizika və ulduz astronomiyası (astronomiya)
27	AMEA Naxçıvan Bölməsi (biologiya, kimya)	FD.01.252	2307.01 – Fiziki kimya (kimya) 2417.01 – Botanika (biologiya)
28	AMEA Genetik Ehtiyatlar İnstitutu	FD.01.261	2432.01 – Bioloji ehtiyatlar (biologiya və aqrar elmlər) 2409.01 – Genetika (biologiya və aqrar elmlər) 3103.04 – Seleksiya və toxumçuluq (biologiya və aqrar elmlər)
29	Bakı Dövlət Universiteti (kimya)	D.02.011	2301.01 – Analitik kimya (kimya) 2306.01 – Üzvi kimya (kimya) 2307.01 – Fiziki kimya (kimya)
30	Bakı Dövlət Universiteti (fizika)	D.02.012	2206.01 – Molekulyar fizika (fizika) 2211.01 – Bərk cisimlər fizikası (fizika) 2212.01 – Nəzəri fizika (fizika) 2222.01 – Nanoquruluşların fizikası və texnologiyası (fizika)
31	Azərbaycan Texniki Universiteti	D.02.031	3325.01 – Telekommunikasiya texnologiyası (texnika) 3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (texnika) 3343.01 – İstilik texnikasının nəzəri əsasları (texnika)
32	Azərbaycan Memarlıq və İnşaat Universiteti (texnika)	D.02.042	3305.02 – İnşaat mexanikası (texnika) 3305.03 - İnşaat konstruksiyaları, bina və qurğular (texnika) 3305.08 – Hidrotexniki tikinti (texnika)
33	Azərbaycan Dövlət İqtisad Universiteti	D.02.051	5301.01 – Daxili fiskal siyasət və dövlət maliyyəsi (iqtisad) 5307.01 – İqtisadi nəzəriyyə (iqtisad) 5308.01 – Ümumi iqtisadiyyat (iqtisad) 5310.01 – Dünya iqtisadiyyatı (iqtisad)
34	Bakı Slavyan Universiteti	D.02.071	5707.01 – Slavyan dilləri (filologiya) 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (filologiya) 5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid (filologiya) 5718.01 – Dünya ədəbiyyatı (konkret ədəbiyyat göstərilməklə) (filologiya)

35	Azərbaycan Dillər Universiteti	D.02.081	5708.01 – German dilləri (filologiya) 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (filologiya) 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) (filologiya) 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) (pedaqogika)
36	Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (kimya, yer elmləri)	D.02.111	2391.01 – Ekoloji kimya (kimya) 2524.01 – Dağ sənaye və neft-qaz-mədən geologiyası, geofizikası, markşeyder işi və yer təkinin həndəsəsi (yer elmləri)
37	Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (texnika, kimya)	D.02.141	2526.01 – Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası (texnika) 2523.01 – Quyuların qazılma texnologiyası (texnika) 3303.01 – Kimya texnologiyası və mühəndisliyi (kimya, texnika) 3354.01 – Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı (texnika)
38	Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (texnika)	D.02.142	3312.01 – Materiallar texnologiyası (texnika) 3313.02 – Maşınlar, avadanlıqlar və proseslər (texnika) 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) (texnika) 3341.01 – Elektrik stansiyaları (elektrik hissə) və elektroenergetik sistemlər (texnika)
39	Bakı Dövlət Universiteti (tarix)	D.02.161	5502.01 – Ümumi tarix (tarix) 5503.02 – Vətən tarixi (tarix) 5509.01 – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları (tarix)
40	Azərbaycan Texniki Universiteti	D.02.171	3313.01 – Maşınqayırma texnologiyası (texnika) 3315.01 – Metallurgiya texnologiyası (texnika) 3327.01 – Nəqliyyat sistemlərinin texnologiyası (texnika)
41	Bakı Dövlət Universiteti (filologiya)	D.02.181	5706.01 – Azərbaycan dili (filologiya) 5716.01 – Azərbaycan ədəbiyyatı (filologiya) 5720.01 – Jurnalistika (filologiya)

42	Bakı Dövlət Universiteti (hüquq)	FD.02.013	5603.01 – Beynəlxalq hüquq; insan hüquqları (hüquq) 5606.01 – Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi (hüquq) 5607.01 – Konstitusiya hüququ; bələdiyyə hüququ (hüquq) 5608.01 – Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq (hüquq)
43	Bakı Dövlət Universiteti (psixologiya)	FD.02.014	6104.01 – Pedaqoji psixologiya (psixologiya) 6107.01 – Ümumi psixologiya (psixologiya) 6114.01 – Sosial psixologiya (psixologiya)
44	Bakı Dövlət Universiteti (riyaziyyat)	FD.02.016	1211.01 – Diferensial tənliklər (riyaziyyat) 2002.01 – Deformasiya olunan bərk cisim mexanikası (riyaziyyat)
45	Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universitetinin Bakı Dövlət Universiteti nəzdində birləşdirilmiş dissertasiya şurası (iqtisad)	FD.02.018	5303.01 – Mühasibat uçotu (iqtisad) 5304.01 – İqtisadi fəaliyyət növləri (iqtisad) 5308.01 – Ümumi iqtisadiyyat (iqtisad) 5312.01 – Sahə iqtisadiyyatı (iqtisad)
46	Azərbaycan Memarlıq və İnşaat Universiteti (memarlıq)	FD.02.041	6401.01 – Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası (memarlıq) 6404.01 – Bina və qurğuların memarlığı (memarlıq) 6405.01 – Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı (memarlıq)
47	Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu	FD.02.052	5302.01 – Ekonometriya; iqtisadi statistika (iqtisad) 5303.01 – Mühasibat uçotu (iqtisad) 5304.01 – İqtisadi fəaliyyət növləri (iqtisad) 5312.01 – Sahə iqtisadiyyatı (iqtisad)
48	Azərbaycan Dövlət Pedaqoji Universiteti	FD.02.061	5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın, tarixin və Azərbaycan dilinin tədrisi metodikası) (pedaqogika) 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi (pedaqogika) 5805.01 – Korreksiya pedaqogikası (pedaqogika)
49	Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti	FD.02.091	6203.01 – İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi (sənətşünaslıq) 6212.01 – Teatr sənəti (sənətşünaslıq) 6214.01 – Kino, tele və digər ekran sənətləri (sənətşünaslıq) 6220.01 – Muzeyşünaslıq (sənətşünaslıq)

50	Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası	FD.02.101	5901.01 – Beynəlxalq münasibətlər (siyasi) 5902.17 – Davamlı inkişafın idarə edilməsi (siyasi) 5904.01 – Siyasi institutlar və sistemlər (siyasi) 5909.01 – Dövlət idarəçiliyi (siyasi)
51	Naxçıvan Dövlət Universiteti (filologiya)	FD.02.121	5706.01 – Azərbaycan dili (filologiya) 5716.01 – Azərbaycan ədəbiyyatı (filologiya)
52	Naxçıvan Dövlət Universiteti (biologiya)	FD.02.122	2413.01 – Entomologiya (biologiya) 2429.01 – Parazitologiya (biologiya)
53	Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası	FD.02.151	5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası) (pedaqogika) 6213.01 – Musiqi sənəti (sənətsünaslıq)
54	Azərbaycan Dövlət Rəssamlıq Akademiyası	FD.02.191	6215.01 – Təsviri sənət (sənətsünaslıq) 6218.01 – Dekorativ tətbiqi sənət (sənətsünaslıq)
55	Azərbaycan Milli Konservatoriyası	FD.02.192	5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası: milli musiqi alətləri) (pedaqogika)
56	Sumqayıt Dövlət Universiteti	FD.02.193	3303.01 - Kimya texnologiyası və mühəndisliyi (kimya) 3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) (texnika)
57	Bakı Dövlət Universiteti (biologiya)	FD.02.194	2406.01 – Biofizika (biologiya) 2422.01 – Biotexnologiya (biologiya) 2409.01 – Genetika (biologiya)
58	Bakı Dövlət Universiteti (yer, coğrafiya)	FD.02.195	2508.01 – Geoekologiya (yer, coğrafiya) 2515.01 – Petrologiya, vulkanologiya (yer) 2520.01 – Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya (yer) 5402.01 – Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası (coğrafiya)
59	Azərbaycan Tibb Universiteti	D.03.011	3213.01 – Cərrahlıq (tibb) 3215.01 – Mamalıq və ginekologiya (tibb) 3227.01 – Travmatologiya və ortopediya (tibb) 3234.01 – Urologiya (tibb)

60	Azərbaycan Tibb Universiteti	D.03.012	3205.01 – Daxili xəstəliklər (tibb) 3218.01 – Kardiologiya (tibb) 3220.01 – Pediatriya (tibb) 3244.01 – Allerqologiya və immunologiya (tibb)
61	Azərbaycan Tibb Universiteti	D.03.015	3211.01 – Psixiatriya (tibb) 3217.01 – Otorinolarinqologiya (tibb) 3223.01 – Sinir xəstəlikləri (tibb) 3226.01 – Stomatologiya (tibb)
62	Azərbaycan Tibb Universiteti	FD.03.013	2406.02 – Biokimya (tibb) 3209.01 – Farmakologiya, klinik farmakologiya (tibb) 3241.01 – İnsan anatomiyası (tibb) 3243.01 – Patoloji fiziologiya (tibb)
63	Azərbaycan Tibb Universiteti	FD.03.014	2414.01 – Mikrobiologiya (tibb) 3202.01 – Epidemiologiya (tibb) 3240.01 – Gigiyena (tibb)
64	Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi	FD.03.021	3224.01 – Onkologiya (tibb) 3225.01 – Şüa diaqnostikası və terapiyası (tibb)
65	Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu	FD.03.041	3205.01 – Daxili xəstəliklər (tibb) 3215.01 – Mamalıq və ginekologiya (tibb) 3222.01 – Dəri və zöhrəvi xəstəliklər (tibb) 3234.01 – Urologiya (tibb)
66	Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi	FD.03.051	3219.01 – Göz xəstəlikləri (tibb)
67	Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi	FD.03.061	3213.01 – Cərrahlıq (tibb) 3231.01 – Anesteziologiya və reanimotologiya (tibb)
68	Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutu	FD.04.012	3103.01 – Ümumi əkinçilik (aqrar) 3103.04 – Seleksiya və toxumçuluq (aqrar) 3103.07 – Bitkiçilik (aqrar)
69	Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu	FD.04.014	5304.01 – İqtisadi fəaliyyət növləri (iqtisad) 5311.01 – Müəssisələrin təşkili və idarə olunması (iqtisad) 5312.01 – Sahə iqtisadiyyatı (iqtisad)

70	Azərbaycan Dövlət Aqrar Universiteti	FD.04.131	3102.01 – Aqromühəndislik (texnika) 3103.06 – Bitkilərin mühafizəsi (aqrar) 3103.08 – Meyvəçilik və üzümçülük (aqrar) 3110.03 – Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası (aqrar)
71	Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası	FD.05.001	7302.01 – Hərbi xüsusi elmlər (milli təhlükəsizlik və hərbi elmlər)
72	Milli Aviasiya Akademiyası	D.06.001	3324.04 – Yəüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı (texnika) 3325.02 – Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları (texnika) 3352.01 – Hava nəqliyyatının istismarı (texnika) 3361.01 – Bərk cisim elektronika, radioelektron komponentlər, mikro və nanoelektronika (texnika)